



.mam li ibn Mhmmcd () ilrin onuncu imamdr v o hzrtin lqbi Hadidir

Arannews :O hzrt 212-ci hicri-qmri ilinin Zil-hcc aynn 15d d&uuml;nyaya glmidir. Bzi mnblrd Zil-hcc aynn 27-si d qeyd edilmidir. O hzrtin atasnn ad imam Cavaddr (). Tarixd anasnn adn Sman v yaxud S&uuml;sn qeyd etmir. Hzrt 254-c&uuml; hicri-qmri ilind vfat etmidir. Amma onun hans ay v hans g&uuml;nd olmas bard ixtilaflar var. Bzi mnblrd Rcb aynn 3-d, digr mnblrd is Cmadi&uuml;s-sani aynn 25-d v yaxud 26-da hid edildiyi qeyd edilir. mam Hadi () &ldquo;Nqi&rdquo;, &ldquo;Alim&rdquo;, &ldquo;Fqih&rdquo;, &ldquo;min&rdquo; v &ldquo;Tyyib&rdquo; kimi lqblr d mhurdur. O hzrtin m&uuml;bark k&uuml;nysi is &ldquo;b&uuml;lhsn&rdquo;dir. mam Kazim () v imam Rzann () k&uuml;nysi d b&uuml;lhsn olduu &uuml;&ccedil;&uuml;n shv olmasn dey, imam Kazim () birinci b&uuml;lhsn, imam Rzaya () ikinci b&uuml;lhsn v imam Hadiy () &uuml;&ccedil;&uuml;nc&uuml; b&uuml;lhsn .deyilir

eyx M&uuml;fid v baqalar nn rvaytin sasn, imam Hadi () hicrtin 254-c&uuml; ilinin Rcb aynda Samirrada d&uuml;nyadan k&ouml;&ccedil;d&uuml;.

(&ldquo;Tarixi-Babad&rdquo;, c.12, s.56.) O zaman on

&uuml;&ccedil;&uuml;nc&uuml; Abbasi xlifsi M&ouml;tzz xilaft taxtna idi. bn hr Aub o hzrtin tbii cli il d&uuml;nyadan getmdiyini nql etmi v bu bard &ndash; Abbasi xlifsi M&ouml;tmidin onu zhrldiyin dair &ndash; bn Babveyhdn rvayt d nql etmidir. (&ldquo;l-mnaqib&rdquo;, c.2, s.442.) O zamann zalm hakimlrin lvi s&uuml;lalsin, x&uuml;susil, onlarn b&ouml;y&uuml;klri v i imamlarna qar kin v d&uuml;mn&ccedil;iliklri imam Hadinin () uzun m&uuml;ddt mcburi surtd Samirrada qaldqdan sonra qrx d&ouml;rd yanda vfat etdiyin v vfat etmsin sbb olan hr hans cismani xstliyinin tarixd qeyd olunmadna diqqet yetirdikd, o hzrtin zhrlndirilib hadt yetirilmsi il bal rvaytin d&uuml;zg&uuml;n olma ehtimal daha .da g&uuml;cfnir

### MAM HADNN () MAMT

mam Cavad () 220-ci h.q. ilind hadt yetirildikdn sonra, hl skkiz yanda olan olu imam Hadi () imamt &ccedil;atd. ilr imamn hddi-b&uuml;lua &ccedil;atmamas msIsini imam Cavad () haqqnda tcr&uuml;b edrk hll etdiklrlindn n &ouml;zlri, n d onlarn b&ouml;y&uuml;klri imam Hadinin () imamti barsind &uuml;bhy .d&uuml;mdilr

Bzi rvaytlrdn aydn olur ki, imam Cavad () M&ouml;tsim trfindn Badada gtirildiyi zaman &ndash; o, bunun &ouml;z hakimiyytin bir hd olduunu v thl&uuml;kli olacan hiss etdiyi &uuml;&ccedil;&uuml;n &ndash; imam Hadini () &ouml;z (caniini tyin etdi. (&ldquo;&Uuml;suli-kafi&rdquo;, c.1, s.323

### MAM HAD () M&Uuml;QABLND M&Uuml;TVKKLN SYAST

M&ouml;tsim hicrtin 218-ci ilinin Rcb ayndan 227-ci ilinin Rbi&uuml;l-vvl ayna qdr v ondan sonra Vasiq hicrtin 232-ci ilinin Zil-hcc ayna qdr hakimiyytd oldu. Ondan sonra M&uuml;tvkkil hicrtin 247-ci ilinin vval ayna qdr xilaft yiylndi. M&uuml;tvkkildn sonra M&uuml;ntsir (vfat tarixi: 248-ci h.q. ili) bir il m&uuml;ddtind, sonra M&uuml;sttin hicrtin 251-ci ilin v daha sonra is M&ouml;tzz hicrtin 255-ci ilin qdr hakimiyytd oldular. (&ldquo;Nsbsnameyi-x&uuml;lfa v hriyaran&rdquo;, Zmbavr, s.3.) mam Hadi () qeyd etdiyimiz kimi,

hicrtin 254-cuuml; ilind M&ouml;tzzin hakimiyyti d&ouml;vr&uuml;nd hadt .yetdi

M&uuml;tvkkil hakimiyyt glmzdn &ouml;nc, xliflr Mmunun siyastini ttbiq edir v m&ouml;tzil triqtini m&uuml;dafi edirdilr. Hmin msl lvilr &uuml;&ccedil;&uuml;n nisbtn uyun siyasi m&uuml;hit yaratmd. Lakin M&uuml;tvkkilin hakimiyyt glmsi il dard&uuml;&uuml;nclilik yenidn balad. M&uuml;tvkkil hli-hdisi himay edrk .onlar inin leyhin qaldrd

### **MAM HADNN () SAMRRAYA GTRLMS**

M&uuml;tvkkil bu tzyiqlrin qzn &ccedil;anda imam Hadinin () Samirraya gtirilmsini mr etdi. mam Hadinin () Samirraya gtirilmsi il camaatn maml aqnsini yaxndan izly bilck v nzart altnda saxlayacaqd. Bu siyast Mmunun imam Rza () &uuml;zrind ttbiq etdiyi siyastin davam idi. Ibtt, Mmunun zamannda bu i .zahird daha tmtraql icra edildi

mam Hadi () xalqn pivaz il Samirraya daxil olur v X&uuml;zeym ibn Hazimin evind mskunlar. (“sbatul-vsiyyt”, s.228.) Yhya ibn Hrsm deyir: “Yol &uuml;st&uuml; Badada girdikd, Badadn valisi shaq ibn brahim Tahirini g&ouml;rd&uuml;m. O, mam haqqnda mn dedi: Ey Yhya, g&ouml;rd&uuml;y&uuml;n xs Rsulullahn (s) &ouml;vladdr, M&uuml;tvkkilin kobud xasiyytini nzs alaraq, gr onun haqqnda xlify thrikedici hesabat vrsn, xlif onu &ouml;ld&uuml;rck v belc, qiyamt g&uuml;n&uuml; Rsulullahha (s) hesab verqli olacaqsan. Samirraya daxil olduqda, vvl V&uuml;seyf T&uuml;rkini g&ouml;r&uuml;b, imam Hadinin () gldiyini ona xbr verdim. O dedi: “gr onun bandan bir t&uuml;k bel skik olsa, &ouml;z&uuml;n hesab vercksn.” Sonra M&uuml;tvkkilin yanna gedib, mamm xoxlaql, tqval v zahid olduunu, evini axtardm zaman Quran v bir ne&ccedil; elmi kitabdan baqa, (.bir ey tapmadm xbr verdim.” (“Tzkirtul-xvass”, s.359 eyx M&uuml;fidin nqlin sasn, imam Hadi () Samirraya girdiyi ilk g&uuml;n M&uuml;tvkkil o hzrtin mehmanxanaya aparlb bir g&uuml;n orada saxlanmasn mr etdi. Bir g&uuml;n sonra is mam nzrd tutulan ev apardlar. Saleh ibn Sidin fikrin g&ouml;r, bel bir addmn atlmas mam g&ouml;zdn salmaq v thqir etmk &uuml;&ccedil;&uuml;n idi. Hzrt () &ouml;mr&uuml;n&uuml;n sonuna qdr .” iyirmi ildn &ccedil;ox ”; bu hrd yaad

### **M&Uuml;TVKKLN MAM HAD () L RFTARI**

M&uuml;tvkkil imam Hadini () nzart altnda saxlamaqla onu saray adamlar v h&ouml;kumtin trfdar kimi g&ouml;strmy &ccedil;alr v belc, o hzrtin xalqn g&ouml;z&uuml;ndki zmt v b&ouml;y&uuml;kl&uuml;y&uuml;n&uuml; azaltmaq istyirdi. Tbrsi yazr: “M&uuml;tvkkil camaatn g&ouml;z&uuml;nd imam Hadinin () xsiyytini sarstmaq v etibarn zdlmk &uuml;&ccedil;&uuml;n &ccedil;ox (.&ccedil;ald.” (“lamul-vra”, Hsn Tbrsi, s.438

M&uuml;tvkkil &ouml;mr&uuml;n&uuml;n son g&uuml;nlrind mam hid etmy qrar verdi. bn Urum deyir: “Hmin g&uuml;nlr Samirraya getmidim.

G&ouml;rd&uuml;m ki, M&uuml;tvkkil imam Hadini () xidmt&ccedil;isi Sid tslim edrk &ouml;ld&uuml;rmk istyir. Lakin M&uuml;tvkkil iki g&uuml;n sonra ”; mamn da vvlcdn xbr verdiyi kimi, gec ikn t&uuml;rklrin h&uuml;cumuna mruz qalaraq &ouml;z evind, yatd halda ”; &ouml;ld&uuml;r&uuml;ld&uuml; v belc, mam onun pncsindn xilas oldu.” (“Mnaqib”, c.2, (.s.447

M&uuml;tvkkildn sonra olu M&uuml;ntsir xilaft gldi v bu da lvilr, x&uuml;susn, imam Hadi () &uuml;zrindki tzyiqlrin azalmasna sbb oldu. Baxmayaraq ki, bzi hrlrd hakim dairlrin ilr tzyiqi hl d davam edirdi. vvlki d&ouml;vrlr nisbtn tzyiqlrin

azalmas ilrin muuml;xtlif hrlrd tkilatlanmasn guuml;clndirdi. mam Hadinin () hrlrdki vkillrindn biri hbs olunan zaman o hzrt baqa birini onun yerin tyin edirdi. (.“Biharul-nvar”, c.50, s.140

Tarixi srldn anlalr ki, i cmiyytinin hyatda qalmasnn sas sbbi imamlarn v onlarn vkillrinin nizaml faliyytlri v muuml;slmanlarn Rsulullahn (s) hli-beytin bsldiyi .drin sevgi v mhbbt idi

### **MAM HAD () V VKALT SSTEM**

inin son imamlarnn douml;vruuml; badan-baa Abbasi xliflri trfindn ttbiq olunan iddtli tzyiqlrl dolu idi. Eyni zamanda, bu douml;vrd i slam razilrinin hr yerin yaylmd. ilrin leyhin keccedil;iriln siyasi v nizami tdbirlr baxmayaraq, .onlarn say guuml;nbguuml;n artrd  
mam Rza (), sonra imam Cavad () v daha sonra imam Hadi () trfindn imam v ilr arasnda laq yaratmaq &uuml;&ccedil;&uuml;n vkil tyin ediln xslr xuuml;msuuml; yb imama gouml;ndrmkl yana, “etiqadi” v “fiqh” msllrin thlil v hllind sas rol oynayrdlar v sonrak imamn imamtini qbul etmkd camaat maarifndirmk, hmccedil;inin hmin mslnin mouml;hkmlnmsind d &ouml;z bouml;lglrind aparc v sas mouml;vqe dayrdlar. Bir souml;z, vkalt sisteminin imamiyy ilrinin siyasi v mdni .mouml;vqeyinin mouml;hkmlnmsind muuml;huuml;m pay vard  
**(Rza &uuml;k&uuml;rl&uuml; (Maide.Az**